


# Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir


## Qırx İl




Müəllif: Edward Hughes  
İllüstrasiya edən: Janie Forest; Alastair Paterson  
Uyğunlaşdırın: Lyn Doerksen  
Tərcümə edən: Günay Əsədova  
Təqdim edən: Bible for Children  
[www.M1914.org](http://www.M1914.org)

BFC  
PO Box 3  
Winnipeg, MB R3C 2G1  
Canada

©2021 Bible for Children, Inc.  
Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini  
çıxarda bilmək hüququna maliksiniz.




Allah İsraililəri Misirdən qurtaranda,  
Musa xalqı ibadətə çağırdı. O həmd  
mahnısı yazdı: “Mən Rəbbə oxuyacağam,  
çünkü O, izzətlə qələbə çaldı”. Musa  
Allahın İsrail üçün etdiyi bütün böyük  
işlərə görə Ona həmd etdi.






Üç gün səhralıqda olandan sonra susuz xalq gölməçə tapdı. Lakin onlar acı suyu içə bilmədilər. Dua etmək əvəzinə onlar deyindilər. Allah çox xeyirxahdır. O, suyu içmək üçün yararlı etdi.

3



Elə görünürdü ki, insanlar hər şeyə görə deyindirilər. Onlar fəryad edirdilər: “Misirdə bizim yeməyimiz var idi. Səhralıqda biz acıdan öləcəyik”. Həmin axşam Allah bildirçin adlanan quşları göndərdi. Adamlar onları asanlıqla tutdular.


4



Ertəsi gün Allah manna göndərdi. Bu, ballı yuxa kimi bir şey idi. Hər səhər toplamaq üçün torpaqda manna hazır olurdu.


Bu yolla Allah Öz xalqını səhrada yedizdirdi.

5




Onlar hər gün yeni yemək üçün Allaha etibar etməli idilər. Lakin bəzi adamlar mannadan artıq miqdarda toplayırdılar, amma Allah onun axşama qurdlanıb iylenəcəyini demişdi.

6



Təbii ki, Şənbə günündən başqa, dünəndən qalan mannanı qurd basmışdı. Həftənin o xüsusi yeddinci günü insanlar istirahət edirdilər və dünəndən qalan mannanı yeyirdilər.


7



Allah səhralıqda onlara yemək və qorudu. Amaleqlilər əsasını yuxarı döyüşlərdə qələbə çalırdı.


İsraillilərin qayğısına qaldı. O, su verdi – onları düşmənlərdən hücum edəndə Musa Allahın qaldırıldıqca İsrail

8



Allah İsraililərə dedi: “Əgər siz Mənim səsime itaət etsəniz, onda Mənim xüsusi xalqım olacaqsınız”. Xalq Musaya dedi: “Biz Allahın bütün dediklərinə əməl edəcəyik”. Onlar Sina dağının ətəyinə gəldilər və Musa Allahla görüşməyə gedərkən dağın ətəyində gözlədilər.

9



Musa qırx gün Allahla dağda oldu. Allah iki daş lövhəyə On Əmr yazdı. O, Musaya Öz xalqının necə yaşamaq istədiyini dedi.

10

1. “Məndən başqa allahların olmasın”.

2. “Heç bir büt düzəltmə və heç bir təsvirə səcdə etmə”.

3. “Rəbbin adını boş yerə çəkmə”.

4. “Şənbə gününü yadda saxlayıb təqdis et”.

5. “Atana və anana hörmət et”.

6. “Qətl etmə”.

7. “Zina etmə”.


8. “Oğurluq etmə”.

9. “Heç kimə qarşı yalan şahidlik etmə”.

10. “Heç bir şeyə tamah salma”.


11

12



Musa Sina dağında Allahla olarkən İsraililər dəhşətli bir şey etdilər. Onlar Haruna qızıdan bir dana düzəltməyi əmr etdilər və Allaha səcdə etmək əvəzinə ona səcdə etdilər. Allah çox qəzəbləndi. Musa da həmçinin.


13



Musa rəqs edən xalqı və qızıl dananı görəndə daş lövhələri yerə çırpıb sındırdı. Musa qızıl dananı qəzəblə dağıtdı. Ona səcdə edən pis adamları öldürdü.

14


Allah əvvəlki iki daş lövhəsini yenisi ilə əvəz etdi. O, Musaya Müqəddəs məskən – Allahın Öz xalqı ilə olacağı yeri, ətrafı hasarlı böyük çadır düzəltməsini dedi. Onlar orada Allaha səcdə etməli idilər. Bulud və od sütunu Allahın onlarla olduğunu göstərirdi.



Onlar Kənan torpağına yaxınlaşarkən Musa Allahın Öz xalqına vəd etdiyi torpağa baxmaq üçün on iki casus göndərdi. Casusların hamısı o yerin gözəl olduğu ilə razılaşdılar! Lakin ikisi, Yeşua və Kaleb inandılar ki, onlar Allahın köməyi ilə bu torpağı zəbt edə bilərlər.



Digər on casus güclü şəhərlərdən və ölkədə olan nəhəng adamlardan qorxdular. Onlar inildədilər: “Biz ölkəni ələ keçirə bilmərik”.



Onlar Allahın onları Misirdən qurtarması üçün etdiyi böyük işləri unudular.

Xalq on inamsız casusla razılaşdı. Onlar ağladılar və Misirə geri dönməyə hazırlaşdılar. Onlar hətta Musanı öldürməyə də cəhd etdilər! Allah Musanın həyatını xilas etdi. Sonra O, xalqa dedi: “Qırx il siz səhralıqda dolaşacaqsınız. Yalnız Kaleb və Yeşua və övladlarınız sizin xor baxdığımız ölkədə yaşayacaqlar”.



## Qırx İl

Allahın Sözü, Müqəddəs Kitabdan olan bir hekayədir

Çıxış 15 – dən Saylar 14-ə qədər

“Kəlamının açıqlanması nur saçır”.  
Məzmur 119:130

Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsayə inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

**Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16**